



Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)

“Azəriqaz” İstehsalat Birliyi

metal məmulatları üçün yağlı boyalara (sintetik parlaq və sintetik antipas) və boya üçün həllediciyə olan tələbatını təmin etmək məqsədi ilə açıq satılma müsabiqəsi (29007-16) elan edir.

I.	<p>Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:</p> <p>Müsabiqədə iştirak haqqında müraciət (<i>forma əlavə olunur</i>); İştirak haqqının ödənilməsi barədə bank sənədi; Müsabiqə təklifi (<i>müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır</i>)</p> <p>Müsabiqədə iştirak haqqında müraciət (<i>imzalanmış və möhürlənmiş</i>) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən gec 08.04.2016-cı il, Bakı vaxtı ilə saat: 17:30-a qədər Azərbaycan, İngilis və ya Rus dillərində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.</p> <p>Tələb olunan sənədlərin surətləri (<i>müsabiqə təklifi istisna olmaqla</i>) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsl müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.</p>
II.	<p>Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:</p> <ul style="list-style-type: none">Müsabiqə təklifi bir əsl və iki surəti olmaqla 19.04.2016-cı il, Bakı vaxtı ilə saat: 9.30-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.
III.	<p>İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:</p> <ul style="list-style-type: none">Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan, İngilis və ya Rus dillərində əldə etmək istəyənlər 100 AZN+18 AZN (ƏDV) =118 AZN və ya ekvivalent məbləğdə sərbəst dövrəli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsə elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər. <p>Hesab nömrəsi:</p> <p>Azərbaycan Beynəlxalq Bankı ASC, AZ38IBAZ38010019449306332120, VÖEN: 9900003871, Müştəri xidməti Departamenti, Kod: 805250, Müxbir hesab: AZ03NABZ0135010000000002944, VÖEN: 9900001881, SWIFT BIK: İBAZAZ2X</p> <ul style="list-style-type: none">İştirak haqqı heç bir halda geri qaytarılmır.
IV.	<p>Müqavilənin icra müddəti:</p> <p>Satılma müqaviləsinin 90 təqvim günü müddətinə yerinə yetirilməsi tələb olunur.</p>
V.	<p>Satınalan təşkilatın ünvanı: AZ1025; Bakı şəhəri; Xətai rayonu; Yusif Səfərov küçəsi; 23</p> <p>Əlaqələndirici şəxs:</p> <p>Qasimov Araz Əvəz oğlu. “Azəriqaz” İB-nin Satınalmaların Təşkili Şöbəsinin rəis müavini +994125210000 (daxili 29088) +994124904272 (<i>faks</i>) araz.qasimov@socar.az</p>

VI.	<p><i>Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:</i></p> <p>www.socar.az (http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices)</p>
VII.	<p><i>Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:</i></p> <p>Zərflərin açılışı 19.04.2016-cı-il tarixdə, Bakı vaxtı ilə saat 10:00-da elanın V qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanında baş tutacaqdır.</p>
VIII.	<p><i>Müsabiqənin nəticəsi haqqında məlumat:</i></p> <p>Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək: http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards</p>

“Azəriqaz” İB-nin Satınalmalar qrupu.

(İddiaçı şirkətin firma blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN MÜRACİƏT MƏKTUBU

_____ şəhəri

“__” _____ 20__ -c- il

_____ №

“SOCAR”ın *Azəriqaz İB-nin*

Satınalmalar qrupunun rəhbəri cənab Şəfiq Nemətova,

Hazırkı məktubla [*iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir*] (*nin,nun,nın*) “SOCAR”ın Azəriqaz İB tərəfindən Yağlı boyaların və boya üçün həlledicinin satın alınması ilə əlaqədar elan edilmiş açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [*iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir*] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: _____ .

Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:

- Əlaqələndirici şəxs: _____
- Əlaqələndirici şəxsin vəzifəsi: _____
- Telefon nömrəsi: _____
- Faks nömrəsi: _____
- Elektron ünvan: _____

Qoşma:

1. *İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.*

(*səlahiyyətli şəxsin A.A.S*)

(*səlahiyyətli şəxsin imzası*)

(*səlahiyyətli şəxsin vəzifəsi*)

M.Y.